

GÜNDƏLİK

RƏQƏMSAL ƏSRDƏ MƏKTƏBLƏRDƏ TƏHSİLƏ DƏSTƏK - AZƏRBAYCAN RESPUBLİKASINDA SELFIE AÇILIŞ İCLASI

MƏKAN : ONLAYN, ZOOM PLATFORMASINDA

03 MAY, 2021, 10:30 - 14.00 AZB VAXTI

XÜLASƏ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəyyən olunan strateji prioritetlərdən biri müasir, ömürboyu təhsili təmin edəcək təhsil infrastrukturunun qurulmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin bütün səviyyələri üzrə müasir və innovativ təhsil texnologiyalarının tətbiqinin gücləndirilməsinə dair siyasi addımları həyata keçirir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi SELFIE pilot proqramının keçirilməsinə dair marağını açıq şəkildə ifadə etmişdir. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bu layihə üzrə əlaqələndirici təşkilat seçilmişdir.

Bu tədbirin məqsədi məktəblərin özünü qiymətləndirməsi və müvafiq olaraq rəqəmsal transformasiyanın strateji planlamasını daha da gücləndirmək üçün Azərbaycanda bir çox məktəblərdə SELFIE¹ pilot layihəsini başlatmaqdır. Pilot layihəsinin nəticələri, SELFIE alətinin necə gücləndirilməsi və milli təhsil

¹ İnnovativ Təhsil Texnologiyalarının tətbiqinin gücləndirilməsi ilə Səmərəli Təhsil üzrə özünü qiymətləndirmə (SELFIE) - https://ec.europa.eu/education/schools-go-digital/about-selfie_en

sistemine integrasiya edilə bilməsi üçün tövsiyələrin ortaya qoyulması istiqamətində təhlil olunacaq.

SELFIE² Avropa Komissiyasının³ təşəbbüsü olub, ibtidai, ümumi orta və peşə məktəblərində rəqəmsal texnologiyaların tətbiqi və şagirdlərin rəqəmsal bacarıqlarına dəstək olmağı hədəf alır.

SELFIE, məktəb rəhbərləri, müəllimlər və tələbələrin təlim, tədris və tələbələrin qiymətləndirilməsində rəqəmsal texnologiyaları necə integrasiya və səmərəli şəkildə tətbiq etmələri istiqamətində məktəblərə özünü qiymətləndirmə yönündə bələdçilik edir. SELFIE sorğusu liderlik, infrastruktur və avadanlıq, davamlı peşəkar inkişaf, təlim və tədris, qiymətləndirmə praktikası və tələbələrin rəqəmsal sərişətləri olmaqla altı sahəni tədqiq edir. Nəticələr kağızsız, interaktiv hesabatda toplanır.

SELFIE sistem səviyyəsində anonim, toplanmış məlumatlardan istifadə etməklə Azərbaycandakı təhsil sisteminin rəqəmsal hazırlığını nəzərdən keçirir.

Seminarın məqsədləri:

- Təhsil Nazirliyi tərəfindən seçilmiş ümumi orta və peşə məktəblərinin iştirakı ilə Azərbaycanda SELFIE pilot layihəsinə start verilməsi;
- Nəticələrin necə şərh edilməsi və tətbiqi daxil, məktəb və sistem səviyyəsində SELFIE pilot layihəsinin izahı.
- Hər bir iştirakçı məktəbdən məktəbin rəhbəri və iki müəllim üçün SELFIE alətinin necə quraşdırılması və məktəbdə tətbiqinə dair təlim keçin, nəticələrin anlamını, habelə tətbiq qaydalarını başa salın.

Bu tədbir və əldə olunan SELFIE pilot layihəsinin nəticələri, SELFIE-nin mümkün, daha geniş sistem çərçivəsində tətbiqi ilə Azərbaycandakı məktəblərin rəqəmsallaşması istiqamətində atılacaq növbəti addımlar barədə Təhsil Nazirliyinə məlumat veriləcək.

03 MAY 2021

10:15 – 10:30	Zoom iştirak üçün açıq elan olunur və salamlama
10:30 – 11:00	Açılış paneli <ul style="list-style-type: none">- Vəfa Yaqublu, TN, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri- Vüsal Xanlarov, Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi- Yoana Varao, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq sektorunun proqram meneceri- İv Püni, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin İnsan Kapitalı və Məşğulluq bölməsinin rəhbərinin müavini- Manuela Prina, Bacarıqların Təyin edilməsi və İnkişafı Bölməsinin rəhbəri, Avropa Təlim Fondu- Margareta Nikolovska, Peşə təlimi və təhsili siyasətləri və sistemləri üzrə baş mütəxəssisi, Azərbaycan üzrə ölkə koordinatoru, Avropa Təlim Fondu
11:00 – 11:45	Rəqəmsal dövrdə məktəblərin tədrisinə dəstəyin verilməsi və Aİ SELFIE layihəsi

² SELFIE - İnnovativ Təhsil Texnologiyalarının tətbiqinin gücləndirilməsi ilə Səmərəli Təhsil üzrə özünü qiymətləndirmə - https://ec.europa.eu/education/schools-go-digital/about-selfie_en

³ SELFIE- DG-EAC və DG-EMPL (İş Əsaslı Tədris Modulu) ilə əməkdaşlıq çərçivəsində Birgə Tədqiqat Mərkəzi tərəfindən yaradılıb

	<ul style="list-style-type: none">- Alessandro Brolpito, Rəqəmsal Bacarıqlar və Tədris üzrə baş mütəxəssis, ATF- Nikoleta Giannoutsou, SELFIE layihə rəhbəri, Elmi İşçi, Birgə Tədqiqat Mərkəzi, B4 Şöbəsi, Avropa Komissiyası
11:45 – 12:00	Qəhvə fasiləsi
12:00 – 13:30	<p>Kiçik qruplarda SELFIE Məktəb Əlaqələndiriciləri ilə interaktiv çalışmalar</p> <ul style="list-style-type: none">- Məktəbimi necə qeydiyyatdan keçirim;- Məktəbim üçün SELFIE alətini necə quraşdırırım;- SELFIE-ni necə işlədim;- SELFIE məktəb hesabından necə istifadə edim <p>Lilian Weikert Garcia, SELFIE texniki əlaqələndiricisi, Birgə Tədqiqat Mərkəzi, Avropa Komissiyası</p>
13:30 – 13:45	<p>Qısa məzmun</p> <p>Moderator: Amin Çərkəzov, SELFIE Azərbaycan Yerli Mütəxəssisi</p>
13:45 – 14:00	<p>Bağlanış paneli</p> <ul style="list-style-type: none">- Natəvan Bədəlova, SELFIE Yerli Əlaqələndiricisi- Amin Çərkəzov, SELFIE Azərbaycan Yerli Mütəxəssisi- Nikoleta Giannoutsou, SELFIE layihə rəhbəri, Elmi İşçi, Birgə Tədqiqat Mərkəzi, B4 Şöbəsi, Avropa Komissiyası- Alessandro Brolpito, Rəqəmsal Bacarıqlar və Tədris üzrə baş mütəxəssis, ATF